



■ Ceyms Bolduin

Neçə gözəl illər bundan əvvəl İtaliyada Antonio Canova adlı balaca bir uşaq vardi. Atası öldüyüne görə o babasiyla bir yerdə yaşayırırdı. Onun babası daşyanan idi. O, çox kasıbdi.

Antonio çox zəif uşaqdı, babasiyla işləməyə gücü yox idi. Eləcə də başqa uşaqlarla oynamayı sevmirdi. Ancaq o babasiyla birlikdə qayalıqlara getmeyi xoşlayırdı. Qoca babası daşları yonanda o da daş qırıqları arasında oynayardı. Hərdən də yumşaq gildən heykəl düzəldərdi. Bəzən özüyle cəkic və iskənə götürür, qayanın iri daşlarından heykəl oymağa cəhd edərdi. Çox vaxt isteyinə nail olar, belə vaxtlarda babası çox sevinərdi:

- Deyəsən, bu uşaq gələcəkdə heykəltəraş olacaq, - babası deyərdi.

Axşam evə qayıdanda isə nənəsi ondan soruşardı:

- Mənim balaca heykəltəraşım, sən bu gün nə iş görmüsən?

Daha sonra nənəsi onu dizi üstə oturdar, ona nağıllar danışardı. Bu nağıllar da balaca Antonionun beynini gözəl obrazlarla doldurardı. Növbəti gün o babasiyla qayalıqlara gedəndə ya gildən, ya da daşdan beynindəki obrazları düzəldərdi.

Onlar yaşayan kiçik şəhərdə Qraf deyilən bir varlı kişi də yaşayırırdı. Hər dənbir bu Qraf ziyafət təşkil edər, başqa şəhərlərdən varlı dostlarını ziyafətə dəvət edərdi. Belə vaxtlarda Antonionun babası da Qrafın evinə

Antonio Canova

hekaya

gedər, mətbəxdə iş görərdi. Çünkü o yaxşı daşyanan olduğu kimi yaxşı da aş paz idi.

Bir gün elə oldu ki, Antonio da basıyla birlikdə Qrafın malikanəsinə getdi. Şəhərdən çoxlu qonaqlar geləcək, onların şərəfincə ziyafət verilecəkdi. Antonio yemək bişirə bilmirdi, nə də yaşı az olduğuna görə ona başqa iş tapşırımadılar. O ancaq qab-qacaqları yuya bilirdi, zirək uşaq olduğundan başqa işlərdə də babasına əltuturdu.

Nahar üçün stol açılanə qədər hər şey yaxşı gedirdi. Birdən yemək otığından səs gəldi, deyəsən nəsə sınımişdi. Ele bu vaxt bir kişi əlində mərmər parçası mətbəxə cumdu. Onun rəngi ağappaq ağarmış, qorxudan tirir əsirdi.

- Mən nə edəcəm? Mən nə edəcəm? - o həyəcanla təkrar edirdi. - Mən stolun ortasında dayanmalı olan heykəli sindirmişəm. Bu heykəl olmasa stolun gözəl görünməsi üçün heç nə edə bilmərəm. Qraf mənə nə deyəcək?

Artıq o biri xidmətçilər də təşviş içindəyidilər. Görəsən, ziyafət baş tutmayacaq? Nahar olmayıacaq? Hər şey stolun gözəl görünməyindən asılı idi. Qraf çox hirslenəcəkdi.

- Biz nə edəcəyik? - onlar bir-birinə üzüne baxıb deyirdilər.

Antonio qabları yuyurdu. İşini yarımçıq qoyub heykəli sindiran adama yaxınlaşdı.

- Öger sənin başqa heykəlin ol-sayıdı stolu bəzəyə bilərdin? - o kişidən soruşdu.

- Əlbəttə, - kişi cavab verdi. - Öger heykəl əvvəlki uzunluqda və əvvəlki hündürlükdə olsa...

- Mənə icazə verərsənmi bir heykəl düzəltməyə cəhd edim? - Antonio dedi. - Güman ki, işinizə yarayan binini düzəldə bilərem.

Kişi onun sözlərini eşidib güldü.

- Cəfəngiyat danışma! - kişi onun üstünə qışkırdı. - Sən axı kimsən ki, bir saata heykəl düzəltməkdən dəm vurursan?

- Mən Antonio Canovayam, - o dedi.

- İcazə verin uşaq bacardığını düzəltsin, - Antonionu tanıyan xidmətçilər dedi.

Beləliklə, başqa əlacı olmayan kişi ona icazə verdi.

Mətbəx stolunun üstündə iri, dördkünc yağı parçası vardi. Doxsan kilo yaixin çəkisi olardı. Onu dağlardakı yağı zavodundan təzəcə getirmişdilər, təzə idi. Antonio mətbəx bıçağını əlinə alıb yağı parçasını oymağa başladı. Bir neçə dəqiqənin içinde Antonio bu yağı parçasını oturan şir formasına saldı. Bütün xidmətçilər toplaşıb şirə baxırdılar.

- Nə gözəldir, - xidmətçilər qışkırdılar. - Hətta sinan heykəldən də çox qəşəngdir.

Antonio işini bitirəndə kişi şiri sinan heykəlin yerinə aparıb qoysdu.

- İndi stol menim istədiyimdən də gözəl görünəcək, - kişi dedi.

Qraf və onun varlı dostları stol arxasında oturanda onların nəzərini cəlb edən ilk şey sarı şir oldu.

- Neçə də gözəl incəsənet əseridir? - onlar heykəltərə dedilər. - Yalnız dahi bir heykəltəraş belə bir şir düzəldə bilərdi! Ancaq çox maraqlıdır, nə üçün o bu heykəli yağıdan hazırlayıb?

Sonra Qrafın dostları ondan xahiş etdilər ki, bu şiri hazırlayan heykəltəraşın adını onlara desin.

- Dostlar, - Qraf dedi. - Bu şir elə mənim üçün də sürprizdir, mən də elə sizin kimyəm, bunu kimin hazırladığını bilmirəm.

Daha sonra Qraf baş xidmətçini çağırırdı, ondan soruşdu ki, belə bir gözəl heykəli haradan təpib gətirib.

- Bunu yarım saat əvvəl mətbədkə o balaca oğlan düzəldib, - baş xidmətçi cavab verdi.

Onun sözlərini eşidən Qrafın dostları indi daha çox təəccübləndilər. Qraf baş xidmətçiye həmin oğlanı yemək otağına çağırımağı dedi.

- Balaca, - Qraf uşağa dedi. - Sən elə bir əsər yaratmışan ki, dahi heykəltəraşlar bununla fəxr edə bilər. Sənin adın nədir? Müəllimin kimdir?

- Mənim adım Antonio Canovadır, - oğlan dedi. - Daşyanan babamdan başqa mənim heç bir müəllimim olmayıb.

Qrafın bütün qonaqları Antonionun başına toplaşdırılar. Onların arasında məşhur rəssamlar, heykəltəraşlar da vardi. Onlar başa düşdülər ki, bu uşaq dahidir. Onlar uşağın yaratdığı işə deməyə güclü bir söz tapmadılar. Dedi ki, Antonionun onlarla bir stol arxasında oturması onları məmənun edər, ziyafət də onun şərəfinə verilər.

O biri gün Qraf adam göndərib Antonionu çağırırdı ki, gəlib onlarla birgə yaşasın. Ölkənin ən yaxşı rəssamları, heykəltəraşlar gəlib ona dərs keçdilər. Bu dəfə o yağı oymaq əvəzine mərməri oyurdu.

Antonio Canova dönyanın ən məşhur heykəltəraşlarından biri oldu.

İngilis dilindən tərcümə edən:
Sevil Gültən